

Heykeltəras Səid Rüstəmin müstəqillik dövrü yaradıcılığı

Hökümə Saferli,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının doktorantı
E-mail: hokumasafarligmail.com

“ Heykeltəras Səid Rüstəmin müstəqillik dövrü yaradıcılığında monumental əsərlər başlıca yer tutşa da, onun sonradan möhtəşəm abidələri yaratmasını şərtləndirəcək axtarışlarının dəzgah plastikasından keçdiyi birmənalıdır. Odur ki, onun zəngin yaradıcılığında süjetli kompozisiyalar, o cümlədən də janr əlvanlığı göz qabağındadır

Səid Rüstəmin "Fəryad" (1992), "Son" (1998), "Rəssam", "Kaman çalan qız" (2000), "Vatan sevgisi" (2009), "İlahi güclü", "Aşıqlar" (2005), "Çiməndən sonra" (2005), "Ehtizaz" (2007) və s. əsərlərində müxtalif mənə daşıyıcılığını ve bu yüke müvafiq harakət ve plastikaya şahidlilik etmək mümkündür. Düşündürklərini daha çox plastikə dinamizmində ifada etməye üstünlük verən Səid Rüstəmin bəzən bunu ilk baxışdan sezilən harakətdə, çox vaxt isə daxili "sixilmiş" halda göstərməyə çalışır. Bu mənada ağər onun "Fəryad" (1992) əsərində kompozisiyaların dinamikliyi özünü aydın göstərirse, "Aşıqlar" (2005), "Çiməndən sonra" (2005) və "Ehtizaz" (2007) adlı kompozisiyalarda obrazların daşıdığı nəhayatsız enerji aşkarlanan plastik tutum ifada edir... (4, sah. 15).

Müəllifin iç dünyasından qaynaqlanan dəzgah plastikası nümunələri bir qayda olaraq onun yaradıcı ruhunun durumunu göstəricisənə çevrilmişdir ve onlar davamlı karakter daşımaqdırlar. Çox vaxt belə işlər heykeltərasın düşüncələri ilə yanaşı, həm də gerçəklilikla tuş galdığı üçün onun möhtəşəm əsərlərinin uğuruna teminat rolunu oynayır. Odur ki, o, özünün fərdi yapma manerasına, anı abədiyyə çevirmə qabiliyyətinə dayaq-təkan olan axtarışlarını bu gün də davam etdirməkdədir.

“ Heykeltəras Səid Rüstəmin Xocalı faciəsinə həsr olunmuş "Fəryad" (1992) əsərinin şəquili biçimini təsadüfi olmadığını müəllifin ötən asrin ən amansız qətləminin məzmun tutumuna müvafiq gələ biləcək plastik görkəm verə bilməsi da təsdiqləyir. Belə ki, qəfil yağı təcavüzungə bütün gücü ilə sinə gəren vətənpərvərin dəhşəti ağrıyla sonsuz dözümüzün qovşağından göye ucalan fiqrunda kəskin ittihəmin şiddetətət duyluqdadır... .

Xocalı qətləminin bədiləşdirilməsi heykeltərasın yaradıcılığında geniş yer tutur. Bunu elə əsərlərinin sayı da təsdiqləyir. Belə ki,

müəllifin bir vatandaş olaraq ifadə olunan ağrılının bədii görüntüsü, tacək yuxarıda haqqında söz açdığını əsərdə deyil, digər dörd əsərində da hiss olunur. Təessüf ki, çoxdan ərsəyə gətirilən və təsirli bədii tutuma malik olan bu dörd layihə-abidənin heç biri reallaşmayıb, amma inanıraq ki, bunun nə vaxtsa baş tutacağı gün uzaqda deyil. Çünkü, Azərbaycanda Xocalı qətləminin miqyasına müvafiq bədii tutumu abida qoyulmayıb...

Etiraf edək ki, Azərbaycan xalqının heç vaxt yaddaşından silinməyəcək bu faciənin dəhşətlərinə hamını razi sala biləcək bədii-plastik görkəm vermək elə da asan yaradıcılıq məsələsi deyil. Bununla belə düşünürük ki, Səid Rüstəmin ərsəyə gətirdiyi dörd kompozisiyaların hər birində Xocalı faciəsinin hələ də sizilti veren ağrılara ümumi görünüşü və detalları tamaşaçınu duyğulandıracaq bədii həll tapılmışdır...

Onlardan birində üst-üstə qalanmış xocalıların obrazları müdafiə istehkamlarının ahatasında verilmişdir. Burada şahid olanlar da var, mənfur düşməndən intiqam almaq hissi ilə yaşayınlar da. Onları müxtalif rakurslarda təqdim edən Səid Rüstəm bununla da abidənin dairəvi baxışına imkan verən nəticə alda etmişdir. Onları bir araya gətirən heykeltəras şəquili kompozisiya ilə şərəflə şəhidlik zirvəsinə ucalanların məğrurluq rəmzi kimi qəbul olunan obrazlarını yarada bilməşdir...

İkinci kompozisiyada isə istehkamlar tək ana obrazını ahatələmişdir. İşıqlı fonda ana fiquru və onun üzərindən "sixilmiş" kimi görünən istehkamlar cəlbəcidi görüntü yaratmışdır. Munis ana kədəri ilə sərt istehkamların yaratdığı təzad doğrudan da çox təsirli bədii-psixoloji tutumdadır...

Digər bir layihə-abidə isə orijinal təqdimati ilə diqqət çəkir. Belə ki, burada müəllif kompozisiyaya Xocalıdakı yarıluq tikilinin bir hissəsinə daxil etməklə abidəyə məkandan qaynaqlanan əlavə təsir güclü verməyə nail olmuşdur. Tikilinin tağı arasında görüntüyə gətirilən dörd fiqur özünəməxsus təqdimatında mənə dolğunluğu duyulur.

Dördüncü kompozisiyada müəllifin faciəyə fərqli münasibəti görünür. Paralanmaqda olan günəşin fonunda təsvir olunan, günəşləri sönüməkdə olsa da mübarizədən usanmayan insanların obrazlarında düşmənə son nəfəslərinə kimi müqavimət göstərmək istayı duylur. Aşağıdan yuxarıya qədər davam edən və forma rəngarəngliyi ilə müşahidə olunan bu ucalıq və ən yüksəkdəki mübarizin samaya yənəli yumruğu bütün baş verənlərə kəskin etirazı kimi qəbul olunur.

Yaradıcılığını həm Azərbaycanda, həm də qonşu Türkiyədə davam etdirən tanınmış tişə ustası Səid Rüstəmin müstəqillik illərində yaratdığı əsərlərdə hifz olunan ovqat ifadəsinin özünəməxsus plastik görüntüsü vardır. Onun bu heykəllərdə nümayiş etdirdiyi

plastika rəngarəngliyini heç şübhəsiz, Azərbaycan heykəltəraşlığının müasir mərhələsinin inkişafına layiqli töhfə hesab etmək olar. Bu mənada "İbn Sina" (1995), "Son" (1998), "Fateh" (1999), "I Süleyman Qanuni", "Memar Sinan", "Alparslan Türkeş", "Kaman çalan qız", "Rəssam" (2000), "Dədə Qorqud" (2003), "Atatürk" (2005), "Kaman çalan" (2000), "İlahi güclü" (2005), "Özündən qaçış" (2006), "Heydar Əliyev" (2008), "Vatan sevgisi" (2009) və s. xüsusi qeyd etmək lazımdır (1, sah. 7).

Bu əsərlərin bədii həllinin obrazların öz xalqı və başarıyyat qarşısında nümayiş etdirdiyi xidmətlərin ifadəsinə yönəldiləşməsinin həm də tamaşaçı üçün ovqatyaradıcı forma-biçimdə təqdimatı yəqin ki, məlumatlıdır.



Kaman çalan qız



Vatan sevgisi



Dədə Qorqud

müəllifin iş prosesində qarşısına qoymuş olduğu ən önemli yaradıcı məsələlərdən olmuşdur.

Döyüş meydanlarında qazandığı uğurlara rəyman dənizində fateh kimi tanınan II Mehmetin, Osmanlı imperiyasının ərazisini genişləndirən I Süleyman Qanuninin, uzun illər Azərbaycan Respublikasına rəhbərliyi ilə ölkəsinə dünyaya tanıtmağa nail olan Heydər Əliyevin, yaradıqları ilə dünya arxitekturasını zənginləşdirən memar Sinanın, başqalarına əsl millət sevgisi aşılaməq nümunəsi sərgiləyən Alparslan Türkeşin, bütün türk dünyasında mənali övdürələr ilə mənəviyyat zirvəsinə fəth etmiş Dədə Qorqudun heykəlləri hacm etibarılı zəhər na qədər kığlı olub dəzgah heykəltəraşlığı tələblərinə cavab versə də, daşıdları daxili enerjiyə və bədii-estetik tutumun zənginliyinə görə cəlbəcidi, bütünlükədə isə çeşidli yaşıntı - ovqat daşıyıcısı kimi görür.



Fate Sultan Mehmet

mək, bununla yanaşı onu ətrafi üçün də duyluğundırıcı ovqat qaynağına çevirmək istəyi onun "Rəssam" və "Kaman çalan qız" adlı kiçik ölçülü plastik nümunələrinin başlıca qaynaşını taşkil edir. Adları ilə məhiyyət müxtəlifliyini nümayiş etdirən bu plastika nümunələrini birləşdirən məziyət onların yaradılıqla bağlı olan mənəvi-psixoloji tutumudur. Qeyd edək ki, Said Rüstəmin dəzgah heykəltəraşlığı sahəsində uğurlu işlərindən sayıla biləcək "Rəssam" və "Kaman çalan qız" artıq Ankaradakı "Taurus" Ticarət Mərkəzinin qarşısında yer almışdır, paytaxtın burası üz tutan yerli sakinlərinə və xarici qonaqlara estetik zövq verməkdədir (2, sah.46).

Said Rüstəminin "Vətən sevgisi" əsəri onuna üz-üzə qalanları xəyalən iyirminci yüzilliyin əvvəllərində Türkiyədə müstəqillik uğrunda mübarizənin ağır anlarına qaytarır. Əsərdə müəllif aqsaaqqal kişinin ağırlığını unutduğunu mərminin ünvanına vaxtında çatdırılması niyyətini yurdunu müstəqil görmək istəyi ilə qovuşdurduğundan adı vətəndaşın bu Vətən sevgisinin ülviliyinə təməşasını inandırır və onu ruhlandırmır. Əli asası, ciyini mərmili bu kişinin qətiyyətli addimında torpaqdan mənəvi

güc alması kifayət qədər duyulandır.

Heykəltəraşın ölçü baxımından kiçik, mənə-məzmununa görə təməşasını suallar və təzadıl ovqat burulğanına salan asarıları arasında "İlahi güc" (2005) və "Özündən qaçış" (2006) xüsusi yeri var, desək, yanılmarıq...

Bədii həll baxımından dekorativliyə köklənən və daxili yaşantıların ekstaz məqamında görüntüyə getirilən "Özündən qaçış"ın qəhrəmanı sözün əsl mənasında çox göznləilməz, yalnız müəllif təxəyyülünün nəticəsi ola biləcək görkəmdədir... Yədən çıxmış ki mi görünən obrzin cöhrəsinin deformasiya olunmuş çizgiləri, onu özündən də qəçməjə mahkum edənlərdən uzaqlaşan figurunun qeyri-adi dinamikliyi yəqin ki, kompozisiya qəhrəmanının iç dünyasında baş verənlərin görüntüləridir. Müəllif təfsirində obrzal müqayisədə onun atrafının çox "kicildilmiş" – təzadlı təqdim olunmasında müəyyən mənənanın gizləndiyi na qədər ehtimal kimi görünədə, bunun həm də ovqat daşıyıcılığına yönəldilməsi qarşılığında onu "qaçış"ı şərtləndirən və bütünlikdə əsərin düşündürülçülyünü şərtləndirən bədii tapıntı hesab etmək olar... (3, sah. 54)

Said Rüstəmin "İlahi güc"ində mənə-məzmun daşıyıcısı olan obrazda elə onun forma-biçimindən qaynaqlanan məchulluq kifayət qədər sual doğurandır. Zahiri çizgilərinə görə onun "özündən qaçan" adamlı yaxınlığı adı gözəl bəla görünündür. Heykəltəraşın müstəqil məhiyyət daşıyan əksər əsərlərində avtobiografik məqamların mövcudluğunu davamlı şəkil almasının qarşılığında "İlahi güc"ü də həradasa bu bədii-psixoloji ənənənin davamı kimi qəbul etmək olar... Aşağı salınmış sol alında sinəsindən çıxarılmış üzəni saxlayan və

yxarı qaldırılmış sağ əli ilə isə ilahi gücü qəbul edən obraz doğrudan da təməşacı üçün kifayət qədər suallıdır. Qənaatımızca, təzadlarla dolu həyatı təkcə özüne tapına və qapana bildiyi emalatxanasında keçməyən heykəltəraşın, həyatda tuş gəldiklərinə tab gətirmək üçün hansı məqəmdəsə "İlahi güc"ə ehtiyacı olmasını nümayiş etdirməsi də həmin küskün anlarının yaşantısıdır...

" Yaradıcılığı kifayət qədər janr və mövzu rəngarəngliyi ilə seçilən Said Rüstəminin sanat bioqrafiyasında ovqat yaradıcı süjetli reliyeflər bütün mənalarda forma-biçim orijinallığına və dərin mənə-məzmun tutumuna görə diqqət çəkir. Bu duyuşları mənə-məzmun dərinliyi bila-vasita plastik görüntünün mənəvi-psixoloji tutumlu ovqat dəyişkənliyi yaradılmasına kökləndiyindən bu təməş seyrini suallar burulğanına salmaq gücündədir, desək, yanılmarıq.

Bu reliyeflər silsiləsinə obrazlı şəkildə "həyat hekayətləri" də adlandırılmış olur. Tuncdan hazırlanmış bu silsilədə bəzi məqamlarda qədim tarixa müraciət olسا da, bütünlükda burada qeyri-real və ya xud da müəllif təxəyyülünün ifadəsi olan heç bir motiv yoxdur. Heykəltəraşın müxtəlif illərdə ərsəyə gətirdiyi "And", "Adam və Həvə", "Ruhun yoxa çıxması", "İztirab", "Uğur böcəyi", "Ruhlar", "Qara gənəş" və s. reliyeflərində insanı yaşıtlara-ovqat müxtəlifliyinə tutulan "bədii güzgüz" duyluslu fəlsəfi tutuma bələndiyindən hər elementi təməşasını duyğulandırmaq gücündədir... ♦

" Müəllifin obrazlarının qürurverici mənə-məzmun tutumunun məhiyyətini onların fəaliyyətlərində axtması bu heykəl-kompozisiyaların mənəvi-psixoloji durumundan qaynaqlanan ifadəli siluetlərənən da görünür.

Bu manada döşəncələrə bələnmış Dədə Qorqudun aliqopuzlu görüntüsündə, qətiyyətli baxışlarını arzularına doğru yönəldən Heydər Əliyevin qlobus üzərinə qoyulmuş alında, I Süleyman Qanuninin atın üstündəki inamlı oturuşunda, atlı II Mehmetin alının düşmən mövqelərinə tuşlanmış vəziyyətdə, yaradıcı fikirlərini cəmləşdirməyə çalışın Sinanın memar təxəyyülünün növbəti möcüzəsi sayıyla biləcək layihəni əlində tutmasında plastik ifadələr kifayət qədər duylundur.

Bəla oxşar məziyyətləri müəllifin digər əsərlərdə də müşahidə etmək mümkündür. Peşəsinin məsuliyyətini hiss etmək, ona vurğunluğunu sərgilə-



Habil Aliyev



Rəssam

Ədəbiyyat

- Z.Əliyev. "Türkiyənin azərbaycanlı heykəltəraşı Said Rüstəmin yaradıcılıq portreti". "Mədəniyyət" qəzeti. Bakı – 2009.
- Z.Əliyev, A.Xəlilov. "Azərbaycan İncəsənəti". Bakı – 2011.
- V.Bağirov. "Azərbaycanda kiçik formalı heykəltəraşlığın inkişafı XX əsr". Bakı – 2004.
- E.Masimli. "Heykəllaşan məhəbbət". "Mədəniyyət" qəzeti. Bakı – 2014.

Резюме

Статья посвящена творчеству скульптора Саида Рустама. Отмечается, что хотя монументальные произведения занимали ведущее место в творчестве скульптора периода независимости, они базировались на его станковые работы. Поэтому сюжетные композиции, являющиеся неотъемлемой частью его богатого творчества, отличаются жанровым многообразием. Его работы "Конец" (1998) "Художник" (2000), "Девушка, играющая на скрипке" (2005), "Любовь к родине" (2009), "Божественная сила" (2005), "Влюбленные" (2005), "После купания" (2005) и др. свидетельствуют о гармонии движения и пластики, данными в соответствии со смысловой нагрузкой произведения.

Ключевые слова: станковый, памятник, образ, композиция, пластика.

Summary

In the period of independence creativity of sculptor Said Rustam takes place the main monumental works, necessitate the creation of magnificent monuments in the later occurrence of the search machine is clear plastic.

Therefore, its richness clearly visible in the works topical compositions, including genre is feeling. It is possible to witness in his "Scream" (1992), "The end" (1998), "Artist" (2000), "A girl playing the violin" (2000), "Patriotism" (2009), "Divine power" (2005), "Lovers" (2005), "After a bath" (2005), "Vibration" (2007) and so on works different meaning to the carrier and this cargo on the move and plastic.

Key words: bench, statue, image, composition, plastic.